

2021: ədəbi-mədəni həyatımızın tarixi ștrixləri

Müsfiqə BAYRAMLI

Daha bir təqvim ilini geride qoymuş. Yeni ümidi, yeni arzular və inamlı 2022-ci ilə kecid etdi. Artıq tarixe çevrilən 2021-ci il bir sırada mədəniyyet hadisələri ilə de yadda qaldı. İl ərzində ölkə daxilində və onun hüdudlarından kəndə həyata keçirilən tədbirlərin uğurlu nəticələnməsində, təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı ferman və sərəncamların, göstəriş və tapşırıqlarının böyük əhəmiyyəti var. Sadəcə, onların adalarını çəkmək kifayət edər ki, görülmüş işlərin çəkisi və miqyası haqqında təsəvvür yaransın. Beləliklə, ötən ilin mədəniyyət səhifəsini birlikdə vərəqləyək.

Prezident 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi

Ötən il Zəfərimizin ilk ildönümü və Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci ilin dahi şair və mütefəkkir Nizami Gəncəvinin ana-olmasının 880 illiyi şərefində Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi yadda qaldı. Qarabağ Zəfərimiz “Nizami İli” ilə davam etdi. Mədəniyyət Nazirliyinin bilavasitə dəstəyi ilə ölkəmizdə və ölkəmizdən kəndə silsile tədbirlər, təqdimatlar və layihələr keçirildi. Ən möhtəşəm tədbirlərdən biri də Nizami Gəncəvi Beynəlxalq Festivalı, bu festival çərçivəsində gerçəkləşən Nizami Gəncəvi Beynəlxalq Forumu, “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihəsi idi.

Eləcə də dünyadan ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradıldı. Bir sıra ölkələrdə dahi şairin büstü qoyuldu. Həmçinin şairin “Leyli və Məcnun” poeması əsasında yeni film ekranaşdırıldı. İl ərzində videoçarxlar çəkildi, yaradıcılıq müsabiqələri keçirildi, kitablar çap edildi, səhne əsərləri nümayiş olundu.

“Nizami Gəncəvi İli” başlığı altında Özbəkistan, Rusiya, Polşa, Misir, Ukrayna, Gürcüstan, Çin, İtaliya və digər ölkələrdə materiallar qələmə alındı.

“Bizim zəngin mədəniyyətimiz var”

2021-ci il mədəniyyət sahəsində kadr islahatları ilə də yadda qaldı. İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul etdi. Prezident Anar Kərimova indiki mərhələdə mədəniyyətimizin inkişafı, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması, gənclərin mili-mənəvi ruhda təriyəsi və digər məsələlər ilə bağlı özünün tapşırıqlarını verib, nazirlik qarşısında mühüm vəzifələr qoymuş.

Bizim zəngin mədəniyyətimiz var. Amma biz mədəni həyatımızı daha da zenginləşdirməliyik dəyən Prezident İlham Əliyev vurğuluyur: “...Bizim mədəni həyatımızıçox zəngin olmalıdır, müsabiqələr, festivalar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”. **Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalandı**

Əlamətdar ilin yadda qalan hadisələrindən biri də Prezident İlham Əliyevin fevralın 18-de Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi,

qudrətli söz ustası Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında Sərəncam imzalaması idi. Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tərixdir. Söz ustادının xatiresinin abadlaşdırılması məqsədilə “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncam da imzalandı. Bundan başqa, onun həyat və yaradıcılığına həsr olunmuş konfranslar, açıq dərsler, dəyirmi masalar, ədəbi-bədii geceler, müsabiqə və yarışlar təşkil edildi. Həmçinin “Azərbaycanfilm” Kinostudiyasının 1972-ci ildə istehsal etdiyi “Aşıq Ələsgər” sənədli filmi Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olundu.

Fəxri adlar və mükafatlar

Ənənəvi olaraq, hər il mədəniyyət və incəsənət adamları müxtəlif fəxri adlara və mükafatlara layiq görülür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2021-ci ildə bir çox sənətkarlar Prezident təqəüdü və mükafata layiq görüldülər. Onlar müxtəlif fəxri adlar, orden və medallarla təltif olundular. Həmçinin 2021-ci il boyunca bir sıra sənət xadimlərimiz yubileyləri keçirildi.

Kinomuz üçün məhsuldər il oldu

Pandemiyanın yaratdığı müəyyən məhdudiyyətlərə baxmayaraq, ötən il Azərbaycan kino sənayesi üçün məhsuldər keçirildi.

44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq salnaməsi yaratmış Ordumuzun müxtəlif qoşun növlərinin müharibədəki şanlı döyüş yolunu, şücaətini və Zəfərimizi eks etdirən və xalqımızın həmrəyliyini nümayiş etdirən sənədli filmlər nümayiş olundu. Həmçinin Bakı Media Mərkəzi və “Salnamefilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi böyük maraqla qarşılandı.

40 ildən sonra “Azərbaycanfilm” Kinostudiyasının texniki bazası əsaslı şəkildə yeniləndi. İl ərzində 40-dək bədii, sənədli, animasiya filmi çəkildi. Bu ekran əsərləri içərisində “Biz” filmi Türk Dünyası beynəlxalq mükafatına layiq görüldü. 20-dək gənc kinematoqrafçı beynəlxalq festivalda iştirak etdi.

Beynəlxalq mədəni əməkdaşlıqda yeni uğurlar əldə olundu

Yola saldıığımız ildə, beynəlxalq mədəni əməkdaşlıq sahəsində də uğurlarla müşayiət olundu. ICESCO-nun Baş direktoru ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizdə oldu. Eləcə də Şuşa şəhərinin qarşidakı illerdə islam və türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı ICESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirildi.

Həmçinin UNESCO Baş Konfransının 41-ci sessiyası gedişində Azərbaycan Respublikası



2022-2025-ci illər üzrə təşkilatın icraiyə Şurasına üzv seçildi. Ölkəmiz həm də UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitesinə də üzv oldu. Bütün bunlar ölkəmizin beynəlxalq mədəni əməkdaşlıqda etibarlı tərəfdəş kimi tanınmasının bariz nümunəsidir.

148 yaşı teatrımız tamaşaçısına qovuşdu

Məlum olduğu kimi, bu il Azərbaycan Milli Teatri 148-ci yaşı tamaşaçısız qeyd etdi. COVID-19 virusu sebəbələr teatrımız öz səhne əsərlərini onlayn formada nümayiş etdirdilər. Uzun fasılədən sonra bu ilin oktyabrın 1-dən etibarən teatr və kinoteatrların fealiyyətinə icaze verildi. Sənətseverlər öz müqəddəs məkanlarına, əməksevərlər isə öz işlərinə qovuşdular. Qısa müddət ərzində repertuar hazırlıqlarına başlayan mədəniyyət ocaqlarımız bir-birindən maraqlı və rəngarəng səhne əsərləri, həmçinin premyeralar təqdim etdi.

Sənət nümunələrimiz bir sıra ölkələrin səhnehində də layiqincə təmsil olundu. Bele ki, Sankt-Peterburqda dünya şöhrəti Mariinski Teatrında, Moskva vilayəti Dövlət Akademik Balet Teatrında və Dövlət “Russkiy balet” Teatrında görkəmli bəstəkarlarımızın baletləri nümayiş olundu. Qürur hissi ilə deyə bilərik ki, hər bir tamaşa anlaqla keçdi.

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi

Postmühərribə, Zəfər və quruculuq ili olan 2021-ci ildə İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımdan çox önemli idi. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan xalqının öz tarixinə, ənənələrinə, mədəniyyətə sonsuz ehtiramının ifadəsidir.

Qeyd edək ki, Sərəncam Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə imzalanıb.

Şuşada “Xarıbülbül” festivalı:

Biz qayıtmışq, əbədi qayıtmışq!

Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalının ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunması 2021-ci ilin kulminasiya nöqtəsi idi. Düz 32 il Cıdır düzü belə bir möhtəşəmliyin həsrətini çəkirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin rəhbəri kimi səsləndirdiyi “Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük stra-

teji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qayıtdıq, biz Şuşada yaşayacaq” fikirləri hər bir azərbaycanlıda xoş anlar yaşatdı. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın ilk gündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın milletindən, dinindən asılı olmayıaraq hər bir kəsin vahid Vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığını idəyəsini çatdırıdı.

Dövlət başçımızın sözləri ilə ifadə etsek, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.

Festival dəha bir layihə ilə də yadda qaldı. Belə ki, festival zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan “Əbədi imzalar” layihəsi təqdim olundu.

Bu il həm də 30 ilə yaxın Bakıda incəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün büstləri öz yurd-yuvasına qovuşdu. Erməni vandalizminin şahidi olan güllələnmiş büstlər Şuşada əvvəlki yerlərinə qovuldu.

Vaqif Poeziya Günleri - sözümüzün, seirimizin, ədəbiyyatımızın bayramı

Bayram-bayrama qarışdı. 39 illik tarixi olan Vaqif Poeziya Günleri Şuşa işğaldən azad edildikdən sonra yenidən təşkil olundu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günleri çərvəvəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, müğəm sənetkarlarının ifaları diniñildi, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edildi.

Bir sözə, Prezident İlham Əliyevin Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan etməsi, bura da “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlerinin bərpa edilmesi təkçə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldən azad etmiş və ərazi bütövlüyüne qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi.

Mədəniyyətin Qarabağa qaytarılması

İl ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldən azad edilmiş ərazilərin mədəni ərsinə və infrastrukturun bərpası istiqamətində dövlətimiz tərəfində ardıcıl işlər həyata keçirildi. Bele ki, işğaldən azad olunan ərazilərdə 403 mədəniyyət abidəsinə baxış keçirildi. Şuşada yerləşən 45 abidənin üzərində məlumat lövhəsi quraşdırıldı, həmçinin abidələrin elektron xəritələri hazırlanırdı. Nəticədə etibarilə, bu il ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edildi.

Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi ərsinə sahib çıxmışı, milli keçmişimizə aid realıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Dövlət başçısının 29 dekabr 2021-ci il tarixində “İrəvan Müəllimlər Seminarıyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalanması bu baxımdan çox mühüm əhəmiyyətə malikdir.

2022-ci ildə hansı yeniliklər gözlənilir?

Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Hemreyliyi Günü və Yeni il münasibətə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etməsi xəberinin sevinci hələ də davam edir. “Şuşa İli” çərvəvəsində həyata keçirilecek tədbirlər mədəniyyət paytaxtimizin inkişafına və nüfuzunun daha da artmasına zəmin yaradacaq. Cari ilde Şuşanın 270 illiyi münasibətə şəhərdə böyük konsert programı təşkil olunacaq.